

Qarabağın musiqi dünyası

«Qarabağ» gözəldir. Onun keçilməz dağlarını, qayalarını, qalın və ayaq dəyməmiş meşələrini, dağ sellərini, şəffaf bulaqlarını Azərbaycan şairləri öz şeirlərində çox tərənnüm etmişlər.

Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, yüksək, qəngədar və poetik mədəniyyəti ilə şöhrət tapmışdır. Şuşanı obəs yerə musiqi və poeziyanın besiyi adlandırmışlar. Demək olar ki, Azərbaycanın bütün məşhur oxuyanları və çalanları Şuşada doğulmuşlar.

Ölmez xalq şairi Səməd Vurğunun «musiqimizin besiyi» adlandırdığı Şuşanın, bütünlükdə Qarabağ torpağının milli mədəniyyətimizə bəxş etdiyi nadir istedadlardan bir çoxu musiqi tariximizə silinməz iz salmışdır.

Üzeyir Hacıbəyli

Azərbaycan bəstəkarı, musiqişünas alım, publisist, dramaturq, pedaqoq Üzeyir bəy Hacıbəyov müasir Azərbaycan professional musiqi sonatının banisidir. Bəstəkar 1938-ci ildə SSRİ xalq artisti, 1945-ci ildə Azərbaycan EA-nın akademiki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyanın rektoru, Azərbaycan EA-nın İncəsənat İnstututunun direktoru olmuşdur.

Üzeyir Hacıbəyov 1908-ci ildə H.Z.Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə bütün müsəlman Şərqiñda opera sonatının əsasını qoymusdur. 1909-1915-ci illərdə

"Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşudbanu", "Əslî və Kərəm", "Harun və Leyla" muğam operalarını bəstələmişdir. 1943-ci ildə Peterburq Konservatoriyanında oxumuş, "Arşın mal alan" musiqili komediyasını burada yaratmışdır.

1921-ci ildə Azərbaycan Dövlət Türk musiqi məktəbi açılmış və Üzeyir bəy onun ilk direktoru olmuşdur. 1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestri təşkil etmişdir. Orkestrin repertuarına M.Qlinka, V.Motsart, F.Schubert və başqlarının əsərləri ilə yanaşı, bəstəkarın bu orkestr üçün bəstələdiyi "Çahargah" və "Şur" fantaziyaları da daxil idi.

1937-ci ildə Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaçı qoyulan "Koroğ-

lu" operası onun yaradıcılığının zirvəsini təşkil etmişdir. Ü.Hacıbəyov 1945-ci ildə yazılış SSRİ Dövlət Himninin musiqi müəllifidir.

Ü.Hacıbəyovun formaca milli, məzmunca beynəlmilləl musiqisi dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. Onun "Arşın mal alan" musiqili komediyasının bir çox dillərinə tərcümə edilmiş və şöhrət qazanmışdır. O, dövrünün ən yüksək orden və medalları ilə təltif edilmişdir

Xan Şuşinski

Azərbaycan Respublikasının xalq artisti xanəndə Khan Şuşinski məşhur sonatkar İ.Abdullayevin sağıdırı olmuşdur. Müstənsə istədi, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayesində Khan Şuşinski hələ gənclik illərində şöhrət qazanmışdır. 1939-cu ildən Bakda yاشmış və Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. O, 1944-ci ildə İranın bir neçə şəhərində konsertlər vermişdir. Xanəndə "Şuşanın dağları", "Məndən gen gəzəm", "Ay gózal" və s. mahnları bəstələmişdir.

Azərbaycan xanəndəlik sonatı tarixində özünəməxsus məktəb yaratmış X.Şuşinskinin repertuarında "Mirzə Hüseyn" segahı, "Şahnaz", "Qarabağ şikəstası", "Kürd-Şahnaz", "Rast", "Bayati-Sırız", "Qatar", "Çahargah", "Mahur", "Heyratı", "Şur" və s. muğamlar, bir çox təsniflər, mahnilar başlıca yer tutmuşdur. S. Qədimova, S.Ələkbərova, Ə. Əliyev, S.Şükürov, Y. Məmmədov, C.Əkbərov və başqları onun məktəbinin davamçılarıdır.

Cabbar Qaryagdıcıoğlu

Azərbaycan musiqisinin yeni bir məhəlli Cabbar Qaryagdıcıogluñun adı ilə bağlıdır. Cabbar Qaryagdıcıoğlu milli mədəniyyət tarixində böyük xanəndə, məşhur musiqi xadimi və vokal sonatının görkəmlü nümayəndələrindən biri kimi tanınır. Cabbarın bir musiqici kimi yetişməsində böyük qardaşı Məşədi Məhəmmədin böyük rolunu olmuşdur. Cabbar Qaryagdıcıoğlu Sadıqəan ilə birləşdikdən sonra Şuşada "Xandəmirovun teatr salo-

nu"nda təşkil olunmuş "Xeyriyyə gecəsi" ndə çıxış etmişdir. Azərbaycanda ilk "Şərqi konserti" 1901-ci ildən yaxşıda dramaturq Əbdürəhim bəy Haqverdiyevin rəhbərliyi altında məhz burada yaranmışdır. Qaryagdıcıogluñun Şərqi konsertlərində və musiqili sohñocıklarda müvəffəqiyətli çıxışları onun şöhrətini geniş xalq küləkləri arasında daha da artırır. O, sözünənə osl monasında ustad sonatkar id. Xanəndə bütün ömrü boyu doğma xalqının incəsənətinin inkişafı üçün çalışmışdır. Cabbar Qaryagdıcıoglu klassik müğamlardan "Bayati-Sırız", "Orta mahur", "Çahargah", "Rast", "Mirzə Hüseyn" segahının, ritmik müğamlardan "Simayı-şoms", "Manı", "Qarabağ şikəstəsi", "Arazbar", "Əfşari" kimi məşhur müğamların mahir ifaçısı idı.

Cabbar Qaryagdıcıoglu iki oktava yarımla diapazonuna malik müğənni id. Onu lirik-dramatik tenor səsə aid etmək olar.

Cabbar Qaryagdıcıoglu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatlarından biri olmuşdur. O, klassik musiqidən dərs deyərək, var qüvvəsinə yeni musiqi kadrları, xüsusən də gənc xanəndələr yetişdirmək işinə həsr etmişdir.

Görkəmlili xanəndə Müslüm Maqomayev adının Azərbaycan Dövlət Filarmoniyasında və Radio Verilişləri İdarəsində uzun müddət solistik etmiş, eyni zamanda Azərbaycan Dövlət Konservatoriyasında elmi-tədqiqat kabinetinin məsləhətcisi olmuşdur.

Cabbar Qaryagdıcıoglu xalq musiqisinin ən gözəl nümunələri olan təsnif və mahnıların toplamasına xüsusi həssaslıqla yanaşmışdır. O, 1934-cı ildə 6 ay müddətində professor Bülbül rəhbərlik etdiyi "Azərbaycan musiqisini öyrənəni elmi kabinet" o 220 xalq mahnisi, təsnif və 70-qədər xalq musiqi parçası vermişdir.

Azərbaycan musiqi tarixində heç bir xanəndə xalq musiqi yaradıcılığını Cabbar Qaryagdıcıoglu kimi dərindən bilməmişdir. O, yaradıcılığının bütün monasını ilə klassik irsa bağlı olan bir sonatkar id. Dünya musiqi aləmində Cabbar Qaryagdıcıogluñun adı E.Karuzo, F.Salyapin və B.Cili kimi böyük müğənnilər ilə yanaşı çəkili bilər. Görkəmlili yazıçı M. S.Ordubadı Qaryagdıcıogluñu "Şərqi musiqisinin böyük mütəxəssisi" adlandırmışdır.

Seyid Şuşinski

Azərbaycanın məşhur xanəndəsi, görkəmli müziqili xadim, pedaqoq Seyid Şuşinski SSRİ xalq artisti, Respublikanın əməkdar müəllimi kimi çox məlahətli bir sənə malik olmuşdur. Onun xanəndə kimi yetişməsində Cabbar Qarayagdiogluğun böyük əməyi vardır. O zaman Tiflisdə tamaşaçı qoyulan Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında, "O olmasın, bu olsun", "Arşın mal an" müziqlili komedyalarında müxtəlif roller ifa etmişdir.

1913-1914-cü illərdə "Ekstrafon" aksioner cəmiyyəti tərəfindən Kiyevdə onun ifasında bir sıra müğamlar vala yazılmışdır. O, Azərbaycan Dövlət Dram Teatrının artisti olmuş, Konservatoriyada xanəndəlik sonatində dərs demişdir. Xanəndə müğamdan-müğama və hətta ritmik müğama məhərətlə keçməyi yaxşı bacarırdı. Müğənnilərdən H.Rzayeva, Y.Kələntəri, Ə.Thileyiv, R.Muradova, Z.Xanlarova, İ.Rzayev və başqları onun yetirməlidir. Xanəndə İranda və digər ölkələrdə qastrol sahərində olmuşdur. O, "Şərəf nişan" ordeni və medallarla təltif olunmuşdur.

Bülbüл

Azərbaycan professional vokal sənətinin banisi, məşhur Azərbaycan müğənnisi, pedaqoq, ictimai xadim, SSRİ xalq artisti, Dövlət mükafatı laureati, professor Bülbüл müziqili sənətinin inkişafı tarixində silinməz iż qoymusdur. O, xalq xanəndəlinin opera müğənnisi, vokal sənəti müəllimi və ali məktəb genis yaradıcılıq yolu keçmiş, dünyaya vokal sənəti təcrübəsində avəzi olmayan fenomenidir. O, spesifik Şərq məktəbindən Avropa vokal məktəbinə keçmiş ilk vokalçı olmuş, Azərbaycan milli müğam oxuma sənətinin ən yaxşı üşüllərini rus və Avropa vokal məktəbi ilə birləşdirərək Azərbaycanda yeni oxuma məktəbi yaratmış, Zaqafqaziya, Orta Asiya, Yaxın və Orta Şərqi ölkələri xalqlarının oxuma sənətinə somorlı təsir göstərmişdir.

Bülbüл vokal sənətində müziqi tədrisi və elmi-tədqiqat prosesinin zirvəsinə yüksəlmiş

ilk azərbaycanlı professordur. Dahi sənətkar 50 ildən artıq bir müddət ərzində səhənə törk etməmiş, yüksək professional sənətkarlığı ilə milyonlarla tamaşaçı və dinləyici alıqları ilə müşayit olmuşdur.

Bütün ömrü boyu xalqa, vətənə ilhamla xidmət etmek nümunəsini Bülbüл əlməz sənəti ilə sübut etmişdir.

Xalq yazıçısı, akademik Mirzə İbrahimov öz məqələlərinin birində yazmışdır: "Bülbüл sözün tam monasında, böyük, əlməz sənətkar". Onun qranit heykəli xalqın üzüyindədir".

Sadiqcan

Azərbaycan müziqi mədəniyyəti tarihində müstəsna xidmətləri olan sənətkarlardan biri da tarzən Sadiqcandır. O, kiçik yaşlarında müğənniliklə möşgül olmuş, lakin 18 yaşında ikən səsi batlığından əvvələc tütk, ney və kamancı, daha sonra isə tarçalmağa başlamışdır. Professor Bülbülin yadığını görə, Mirzə Sadığın tar müəllimi şusə tarzən Əlişşər olmuşdur.

Gənc Sadığın adı hər yanda- Azərbaycanın bir çox şəhərlərində, hətta Ermənistanda, Gürçüstəndə və İranda Hacı Hüsnü, Məşədi İşi, Keşətli Həşim, Mirzə Məmmədəli, Həsən, Əbdülbəqi (Bülbülcən) və Cabbar Qarayagdioglu kimi görkəmli xanəndələrlə yanaşı çəkilmİŞdir.

Sadiqcanə qədər tari adət üzrə diz üstündə qoypub əyilərək çalardılar. Sadiqcan bu primitiv qaydani ləğv edib tarın tarixində ilk dəfə onu sına üzərində slində tutaraq çalmağa başlamışdı. Sadiqcan 5 simli tara 6 sim də əlavə edərək onun sayını 11-ə çatdırılmışdır. Professor Saşa Oqanezəşvili yazır ki, "Sadiq tara 8 sim əlavə etmişdir. Bunlar "Re" və "Sol" səslənir".

Zülfü Adıgözəlov

Azərbaycan vokal sənətinin inkişafında Zülfü Adıgözəlovun xidmətləri böyükdür. Xanəndə öz təkrarolunmaz sənəti ilə dinlayıcıların qəlbini oxşadığına, onların istək və arzularını tərənnüm etdiyinə görə

onu sadəcə "Zülfü" deyə çağırırlar. O, uzun müddət Cabbar Qarayagdioglu və Müslüm Maqomayevlə birgə çalışmışdır. Xalq müsiqisini geniş yaymaq üçün o, uzun müddət Qurban Pirimov, Paşa Əliyev, Hacı Məmmədov, Əliağa Quliyev, Məmmədəga Muradov, Qulam Qasimov, Sərvər İbrahimov kimi tarzənlərə dostluq və əməkdaşlıq etmişdir.

Zülfü Adıgözəlov təkər xanəndəlik sənəti ilə möşgül olmamışdır. O, 1929-1932-ci illərdə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş, bir sıra rollarda müvəffəqiyəttlə çıxış etmişdir.

Azərbaycanda görkəmli xanəndə kimi təmənnan Zülfü "Azərbaycanfilm" studiyası tərəfindən "Səbuh", "Bakıllar" və "Kəndlilər" filmlərinin çəkilişində davət olunmuşdur. Bu məşhur filmlərdə onun məlahətli səsi eşidilir. Zülfünlün səsi qrammofon vəllarına da yazılımışdır.

Zülfü öz təkrarolunmaz sənəti, qabiliyyəti ilə insana dərin hissələr, böyük fikirlər aşılmaqla insanda bədii həyəcan oyadır.

Əfrasiyab Bədəlbəyli

Azərbaycan bəstəkarı, dirijor, müziqisünəs, Azərbaycan Respublikasının xalq artisti Əfrasiyab Bədəlbəyli Ləninqrad Konservatoriyası nözdündə müziqi məktəbini bitirmişdir. 1930-cu ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru olmuşdur. Repertuarında Qəribi Avropa, rus, Azərbaycan bəstəkarlarıının əsərləri əsas yer tutmuşdur.

Ə. Bədəlbəyli milli Azərbaycan baleti "Qız qalası"nın, "Xalq qəzəbi", "Söyüdlər ağlamaz" operalarının və simfonik poemaların müəllifidir. Bir çox dram tamaşalarına müziqi bəstələmişdir. O, Azərbaycan müsiqisinin töbliğiçisi və görkəmli publisist idi. Keçmiş İttifaqın bir neçə orden və medalları ilə təltif edilmişdir.

Niyazi

Azərbaycan dirijoru, bəstəkar, SSRİ xalq artisti, dirijörərin Ümumittifaq baxışının laureati, Ü.Hacıbəyov adına Azə-

baycan Dövlət mükafatı və Beynəlxalq "Nehru" mükafatı laureatları Niyazi (Tağızadə - Hacıbəyov) bir neçə yerdə müziqi təhsili almış və Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında oxumışdır. Onun müziqisi kimi formalasmasında əsasən Ü.Hacıbəyovun böyük rol olmuşdur.

Niyazi Azərbaycan Dövlət Simfonik Orkestrinin təskilində fəal iştirak etmiş, fasilələr orkestrin bədii rəhbəri və dirijor olmuştur. O, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, direktoru, bədii rəhbəri və baş dirijoru, 1961-ci ildə isə Leningrad Opera və Balet Teatrının baş dirijoru olmuşdur. Milli müsiqinin təbliğində Niyazinin rolu böyükdür. O, bir çox xərici ölkələrdə qastrollarda olmuş, dövrünün ən yüksək mükafatlarından bir neçəsinə layiq görülümdür.

Fikrat Əmirov

Görkəmli bəstəkar F.Əmirov 1947-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1956-59-cu illərdə Opera və Balet teatrının direktoru olmuşdur. Onun "Sevil" operası, "Nizami" simfoniyası, "Şur", "Kurd ovşarı" simfonik müğamları dövrünən ən güclü əsərlərindən sayılmışdır.

F.Əmirov 1965-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülmüş, bir çox mükafatlarla, orden və medallarla təltif edilmişdir. O, instrumental konsern janrında yaranı ilk Azərbaycan bəstəkarlarındandır. Azərbaycan müsiqisi folklorunu dərindən duyan bəstəkarın əsərləri milli müsiqiyə xas intonasiya və ritmlərə zəngindir. Onun xüsusi simfonik müğamları Niyazi, K.Rojdestvenski, A. Stokowski kimi məşhur dirijörərin repertuarına daxil olmuş, keçmiş İttifaqın və ABŞ, Fransa, Ingiltərə, Almaniya, Cəxoslavakiya, Türkiyə, İraq, İsveç və digər xarici dövlətlərin konsert salonlarında səslendirilmişdir.

Rəşid Behbudov

Bəstəkar, Respublikanın xalq artisti Rəşid Behbudov sənət erkən yaşıla-

ründen gelmişdir. Atası Məcid Behbudovun yaradıcılığı onun sonat golisine güclü təşir göstərmişdir. Müğənninin çəkildiyi "Arşın mal alan" filmi dünyanın 130 ölkəsində yayılmışdır. Onu məşhurlaşdırınan sonatkarlıq xüsusiyyətlərindən biri da 57 dildə mahmilar ifa etməsi olmuşdur. Rəşid Behbudov həmişə sonat xadimlərindən Ü. Hacıbəyovun, Q.Qarayevin, F.Əmirovun, C.Verdinin, Puççininin, F.Muxtarovanın, S.Ələkbərovunun, V.Mustafazadənin yaradıcılığını yüksək qiymətləndirmişdir. Onun minlərlə valları təkcə keçmiş SSRİ-də deyil, hatta Cində, Amerikada və İranda yılmışdır. Dünyanın əksər ölkələrində onun yaradıcılığına hörmətlə yanaşırlar.

Sənətkar keçmiş SSRİ-nin Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatları laureati, Beynəlxalq müsabiqələr laureati, Azərbaycanın xalq artisti, Dövlət, "Stalin" mükafatları laureati, Dağıstan xalq artisti, Gürcüstan əməkdar incəsənət xadimi kimi fəxri adlara layiq görülmüş və 25 il keçmiş SSRİ Ali Sovetinin deputati olmuşdur. Onun fəxri adlarında, orden və medallarını saymaqla qurtarmaq olmur. Dünyanın 100-dən çox ölkəsində qastrol sahələrində olmuşdur.

Müğənni bu sonatdan başqa bir peşə tanımazdı. Vaxtıla yaratdığı Məhni Teatrının təmirdən sonra açılışını görmək onun yarımqıq olan arzularından idi.

Süleyman Ələsgərov

Süleyman Ələsgərov 1948-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirmiştir. Bəstəkar Musiqi texnikumunun direktoru, İncəsənət İdarəsinin rəisi, Radio komitəsində bədii rəhbər, Musiqili Komediya Teatrında direktor və baş dirijor, Konservatoriyada müəllim və kafedra müdürü olmuşdur.

2 simfoniya, 4 simfonik poema, 6 kantata, tar və orkestr üçün 3 konsert, 200-dən artıq mahnı, romans, marşlar, sütítalar müəllifidir. Əməkdar incəsənət xadimi (1959), xalq artisti (1974), Dövlət mükafatı laureati (1967), professor (1976), "Şərəf nişanı" ordeni və medallarla təltif olunmuşdur. O, Ü. Hacıbəyov

adına Bakı Musiqi Akademiyasının professoru və Şuşa filialının direktoru idi.

Polad Bülbülüoğlu

Polad Bülbülüğunun sənət zirvəsində dolu-dolu yaşanmış, ona şan-şöhrət gətirmiş faal yaradıcılıq illeri, dillər əzbəri saysız-hesabsız mahnıları, ciddi simfonik əsərləri, ekran və teatr musiqisi, kino aktyorluğun təcrübəsi durur.

Polad Bülbülüoğlu populyarlığın insana verdiyi an istanilan bəhərlərini olda etmişdir. Dünənədək yeni əsərlərin, televiziya və studiya çalışmalarının, konsertlərin, qastrol sahələrinin həyacanı içorisində keçən hayatı iddiatçılığı düşüncə tarzi və qəti idarəciliq iradəsi, peşə erudusiyası ilə bərabər, beynəlxalq və diplomatik bacarığı, gərgin iş rejiminə düzüm istəyin bir yaşam tarzı ilə əvəz olunub. O, "Türksoy" beynəlxalq təşkilatının 3 dəfə baş direktoru seçilmiş, bir neçə Akademiyanın həqiqi üzvü olmuşdur.

Polad Bülbülüoğlu öz nəğmələri haqqda belə deyir: "Nəğmələrimin yaradılmasının yalnız bir səbəbi var, o da insandır, onun əməlliyyətidir, məhəbbəti və kədəridir, müraciəti və yaratmaq əzmidir".

Fərhad Bədəlbəyli

Bəstəkarın musiqiçi ailəsində anadan olmasını təbii hesab etmək olar. 16 yaşından professional səhnəyə gələn pianoçu Ü.Hacıbəyov başda olmaqla bütün sənət körifeylarının yaradıcılığını yüksək qiymətləndirir. O, əsərin C.Qireşenin, K.Son-Sansin və T.Quliyevin əsərlərini ifa etmişdir.

Fərhad Bədəlbəyli SSRİ xalq artisti fəxri adına layiq görülmüş və bir neçə beynəlxalq müsabiqələrin laureati olmuşdur. O, Fransanın "Ədəbiyyat və incəsənət kovaları" ordeni ilə təltif edilmiş, dünyanın bir çox ölkələrində qastrol sahələrində olmuşdur. Hal-hazırda Paki Musiqi Akademiyasının rektoru vəzifəsində çalışır.

• Şəbnəm BABAŞOVA